

# Dayanıqlılıq və etibarlılıq maksimum səviyyəyə çatdırılır



Fevralın 11-də "Qobu" Enerji Qovşağının yüksək tərəfdaşlığı ilə 1000 meqavat gücündən yararlanan 330/220/110 kilovoltluq "Qobu" yanməstansiyasının və 385 meqavatlıq "Qobu" Elektrik Stansiyasının açılışı olub.

Prezident İlham Əliyevin 2020-ci illin avqustunda təməlini qoymuş olduğu 385 meqavatlıq "Qobu" Elektrik Stansiyası və yüksək tərəfdaşlığı ilə 1000 meqavat gücündən yararlanan 330/220/110 kilovoltluq "Qobu" yanməstansiyası rekord müddətdə tikilib. Azərbaycan energetikası tarixində ilk dəfə istilik elektrik stansiyasının layihələndirilməsini xarici İnstitutlar deyil, "Azərenerji" ASC-nin Layihə-Axtarış Energetika İnstitutu layihələndirib və tikintini də yerli şirkət həyata keçirib. Ən əsası odur ki, burada tikilən yanməstansiya Bakuda inşa olunan ilk 330 kilovoltluq yanməstansiyadır.

*Global enerji obyektlərinin istifadəyə verilməsi ölkəmizin iqtisadi yüksəlşinin təmin edilməsində mühüm rol oynayır*

"Qobu" Enerji Qovşağı son illər ərzində inşa edilən ən böyük enerji obyektlərindən biridir. Nəzərə alsaq ki, həftənin əvvəlində "Yaşma" yanməstansiyası işə salındı, hər kəs görə bilər, cəmi bir həftə ərzində Azərbaycanda enerji sahəsində nə qədər böyük işlər görülüb. Əlbəttə, bu nəhəng enerji obyektlərinin inşası zaman tələb edirdi. Ancaq ən qısa mümkün vaxt kəsiyində belə nəhəng enerji obyektlərinin inşa edilməsi bizim güclü imkanlarımızdan xəber verir". Bu fikirləri "Qobu" Enerji Qovşağının açılışından sonra Prezident İlham Əliyev AZERTAC-a müsahibəsində bildirib.

(davamı 2-ci sahifədə)

(əvvəl 1-ci səhifədə)

Ölkədə enerji teminatının əsaslı şəkilde yaxşılaşdırılması, böyük infrastruktur layihələrin icrası baxımından mühüm işlər görülüb. Lakin elektroenergetik sektorunun daim inkişaf edən sahə olduğunu, əhalinin artımı tempini, sənayeşmə prosesini nezərə alaraq sonrakı dövrdə generasiya güclərinə təlebatın müəyyənləşdirilməsi və onun vaxtında qarşlanması konkret vəzifə olaraq qarşıya qoyulub. 385 meqavat gücündə "Qobu" Elektrik Stansiyasının generasiya mənbəyi kimi yaradılması da qarşıya qoyulan mühüm vəzifənin əsas komponentlərindəndir. Stansiyanın istifadəyə verilmesi ölkənin enerji sisteminde bir mənbədən asılılığı aradan qaldırmaqla, Bakı şəhərinin, ümumilikdə Abşeron yarımadasının elektrik enerjisi ilə təchizatının dayanıqlılığını və etibarlığını maksimum səviyyəyə çatdırmağa hesablanıb. Ister elektrik stansiyasının, isterse de yarımstansiyanın tikinti prosesi fasilesiz rejimdə aparılıb. "Qobu" Enerji Qovşağıının tikintisi nəzərdə tutulan müddədə başa çatdırılıb. "Qobu" Enerji Qovşağıının enerjisistemi in-teqrasiyasi üçün Şirvandakı "Cənub" Elektrik Stansiyasına 108 kilometr məsafədə 330 kilovoltluq ötürücü xətt inşa edilib. Eyni zamanda, "Qobu" yarımstansiyasını strateji əhəmiyyətli 330 kilovoltluq "Yaşma" yarımstansiyası ilə əlaqələndirmək üçün 47 kilometr məsafədə 330 kilovoltluq elektrik verilişi xətti çəkilib. Bundan əlavə, 220 kilovoltluq 5-ci "Abşeron", 5-ci "Cənub" və 110 kilovoltluq 3-cü, 4-cü "Puta" hava xətlərinin giriş-çıxış sxemli ilə yarımstansiyaya qoşulması işləri başa çatdırılıb. Beləlikle, şəhərətən xatrlanın, ərazidə cəmi bir il erzində yüksəkqərginlikli ötürücü xətlərin, 385 meqavatlıq elektrik stansiyasının və 330/220/110 kilovoltluq yarımstansiyanın bir araya getirildiyi böyük enerji şəhərciyi salınmaqla son illərin en böyük infrastruktur layihələrindən bəri reallaşdırılıb.

"Qobu" Enerji Qovşağı ölkədə, xüsusilə Bakıda ve Abşeron yarımadasında elektrik enerjisine sürətli artan tələbatı ödəmək, paytaxtın və yarımstansiyaların regionlardakı elektrik stansiyalarından asılılığını azaltmaq, elektrik enerjisi ilə təchizatın dayanıqlılığını və etibarlığını maksimum səviyyəyə çatdırmaq, texniki itkileri azaltmaq, sistem qəzası təhlükəsinə minimuma endirmek, paytaxtın 330 kilovoltluq dairəvi elektrik təchizat sistemini yaratmaq və digər amillər baxımından olduqca əhəmiyyətdirdir. Yükötürme gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq "Qobu" yarımstansiyasında isə en müasir avadanlıqla təchiz edilmiş 330 kilovoltluq açıq paylayıcı qurğu inşa edilib. Eyni zamanda, həmin qurğunun yanında 220 kilovoltluq açıq paylayıcı qurğu yaradılıb və yarımstansiyalar üçün hər birinin gücü 200 meqavolt-amper olun 4 avtotransformator quraşdırılıb. 110 kilovoltluq açıq paylayıcı qurğu isə "Qobu" Elektrik Stansiyasının qarşısında tikilib.

Dövlət başçısının da qeyd etdiyi kimi, dünyada iqtisadiyyatın böhranının hələ de başa çatmasına baxmayaraq, Azərbaycanda öz vəsaiti hesabına inşa edilən bu nəhəng obyektlərin istifadəye verilmesi olduqca böyük uğurdur. Bu, həm ölkəmizin maliyyə müstəqilliyindən xəbər verir, həm de geniş texniki imkanımızı göstərir. Onu da xüsusi vurğulamaq lazımdır ki, elektrik enerjisi sahəsində son illerde çox böyük işlər görüllər və bu işlərin davamı var. Çünkü artan daxili və xarici tələbat, artan ixracımız bunu diktə edir. Belə ki, keçən il Azərbaycanda 27 milyard kilovat/saat elektrik

# Dayanıqlılıq və etibarlılıq maksimum səviyyəyə çatdırılır


enerjisi istehsal edilmiş və 1,6 milyard kilovat/saat ixrac olunmuşdur. Bu, rekord göstərici bir daha təsdiq edir ki, Azərbaycan artıq çox ciddi elektrik enerjisini ixrac edən ölkəyə çevrilib.

Onu da qeyd etmək lazımdır ki, müstəqilliyimiz ilk illərində ölkənin generasiya gücləri kifayət edəcək qədər elektrik enerjisi istehsal etməyə çatmadı. Mövcud olan stansiyalar yararsız veziyətē

artır. Öten il iqtisadiyyatımız 5 faizdən çox, qeyri-neft sektorunda sənaye istehsalı isə təxminen 20 faiz artıb. Yanvar ayının göstəricilərinə görə iqtisadi artım təxminən 6 faiz, qeyri-neft sektorunda ümumi daxili məhsul təxminən 9 faiz, qeyri-neft sənaye istehsalı sahəsində isə artım 24 faiz olmuşdur. Əlbəttə ki, artan sənaye yeni generasiya gücləri tələb edir. 4 qonşu ölkəyə elektrik enerjisi-

e n e r j i  
növlərinin  
tam işe sa-  
linması isti-  
qamətində  
çox ciddi iş  
gedir və bu  
işin nəticələri  
artıq görünür.  
Xarici şirkətlər  
Azərbaycanın  
uğurlu geleceyi-  
ne inanırlar. Öten  
ay enerji sahəsin-  
de ən böyük, ciddi  
şirkətlərdən biri  
olan "ACWA Power"  
və Azərbaycan ara-  
sında imzalanan mü-  
qavilə əsasında təməli  
qoyulmuş 240 meq-  
avatlıq külək elektrik  
stansiyasının önəmi göz  
önündədir. Artıq BP şirkəti ilə Cəbrayıl rayonunda 200 meqavatdan çox  
gücə malik olan Günsə  
Elektrik Stansiyasının inşa-  
si ilə əlaqədar danışçılar  
aparılır. Eyni zamanda, bu  
yöndə Birleşmiş Ərab Əmirliklərinin Mazdar şirkəti ilə də  
müzakirələr gedir. Belə ki, "Qız  
qalası" su anbarlarında İranla  
barabər 280 meqavatlıq elektrik  
stansiyasının tikintisi diqqətdə  
saxlanılır. Enerji sahəsində layi-  
hələr genişliyi ilə seçilir. Azərbay-  
can bərpəolunan enerji potensialını  
artırır. İşğaldan azad olunmuş əra-  
zilərdə keçən il "Güləbərd", "Suqovu-  
şan-1", "Suqovuşan-2", Kelbacərdə  
Lev çayı üzərində 4 su elektrik stansiyası  
yenidən qurulub. Əlavə olaraq,  
cari ildə daha 5 su elektrik stansiyası  
nın inşasının sona çatması nəzərdə tu-  
tulub. Bunlar enerji sektorunda ciddi in-  
kişaf deməkdir. Azad edilmiş torpaqlarda  
9 min meqavatdan artıq təsdiqlimiş  
enerji potensialı mövcuddur. Bu, həm de  
Qarabağ və Şərqi Zəngəzurun zəngin  
enerji potensialı və Azərbaycanın bu sahə-  
da ixrac imkanlarının gücü bərədə aydın tə-  
səvvür yaradır. Bütün bu layihələrin icrası iqtisadi  
ve geosiyasi əhəmiyyət kəsb edir. Ölkə-  
mizin tekə neft və qazdan deyil, eyni zamanda,  
elektrik enerjisindən də valyuta elde etməsi-  
ne, sosial şəraitin dəha da yaxşılaşmasına el-  
verişli zəmin yaradır.

Mustafa KAMAL,  
"Respublika".



## *Qlobal enerji obyektlərinin istifadəyə verilməsi ölkəmizin iqtisadi yüksəlşisinin təmin edilməsində mühüm rol oynayır*

düşmüştü və yeni stansiyaların tikilməsinə vasitə yox idi, Azərbaycan elektrik enerjisini Rusiyadan idxlərdi. Tabii qazla da bağlı qılıqlı var idi, bölgelərdə, ümumiyyətə, qaz yox idi və neft hasilatı kəskin düşmüştü. Bu gün isə Azərbaycan dünya miqyasında bütün bu enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdəndir. Müstəqillik dövründə əhalimiz 7 milyondan 10 milyona çatıb. Bu, ölkədə gedən müsbət meyillərin, sabitliyin, əmin-amanlığın, iqtisadi inkişafın, sosial rifahın təzahüründür.

Ölkə başçısının bildirilir ki, bütün sahələrdə olan potensial bu demografik artıma uyğun olmalıdır. Eyni zamanda, ölkə iqtisadiyyatında sənaye potensialı

nın ixracı da artmaqdadır - Türkiyə, Rusiya, Gürcüstan və İrana 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac edilib. Neft, qaz, elektrik enerjisi ixracı bu gün həm Azərbaycanın, həm qonşu ölkələrin və hətta Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan nadir ölkələrdəndir ki, bütün qonşu ölkələrə həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edir.

Azərbaycan özünü və tərefdəşlərini bundan sonra en azı 100 il ərzində tabii qazla təchiz edə bilər. Dayanıqlı enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan hökuməti bərpəolunan enerji növlərinə sərməyə qoyur. Bu gün bərpəolunan